

# FÜZULİ LİRİKASINDA FOLKLOR MOTİVLƏRİ

(Əvvəli ötən sayımızda)

Başqa sözə, Füzuli poeziyası xalq və onun sənət-  
kar övladının ayrılmaz vəhdəti zəminindən yaranmış-  
dır. Dahi siyasetçi Heydər Əliyev "Mən öz yaradani-  
ma, bir də öz xalqına arxalanıram" deyib, xalq-ıqtidár  
birliliyinin sarsılmaz iradəsi ilə nəhəng bir siyasetçi, nə-  
həng dövlət xadimi kimi özünü xalqının yaddaşında  
əbədişdirdiyi kimi, M.Füzuli də özünün tükənməz il-  
ham bulağını doğma Azərbaycan xalqının müdrikliyin-  
dən, xalq hikmətindən, tükənməz folklor çeşməsindən  
qaynaqlanmaqla çəglədirdi.

M.Füzulinin lirikasından bir neçə nümunəyə üz tut-  
maqla dediklərimizin təsdiqini görərik.

Çəkmə damən, naz edib üftadələrdən, vəhm qıl,  
Göylərə açılmışın əllər kim, damanındadır.


Bu beytin yozumunu daha sərrast vermək üçün  
Azərbaycan xalqının "Əl menim, etək sonin" məsələ-  
deyiminin mənasına varmaq ən optimal yoldur. Bu  
beytin açarı bu məsəlin mənasından başlayır.

Bu məsəlin mənasını açıqladıqdan sonra beytin şor-  
hino keçəcəyik. Kimdənse borc istəyən, ya kömək,  
mərhəmət uman adam qarşısındakına xitabon "Əl menim,  
etək sonin" deyir. Yəni əllərimi sənə doğru uzat-  
mışam, sənin ətəyindən yapışmaq - yixilməməq istəyi-  
rəm. Ətəyini əlinindən çəkmə - köməyini, yardımını  
əsirgəmə. Başqa sözə, sənə qarşı yardım üçün  
əldən əlimi boş qaytarma, qoy ətəyindən yapışım,  
mərhəmətinə, köməyinə sığınım. Deməli, uzanan əl -  
səndən kömək uman əl monimdir, tutacağım etək  
(kömək) isə sənindir. Başqa sözə, kiminsə ətəyindən  
yapışmaq həmin adamın köməyindən istifadə etmək  
deməkdir. Sözün həqiqi mənasında da, məcazi məna-  
sında da "Əl menim, etək sonin" deyimi özlüyündə bu  
mənəyə xidmət edir.

M.Füzuli də "çəkmə damən, naz edib üftadələrdən,  
vəhm qıl" dedikdə, məhz yuxarıdakı məsələ müvafiq  
bir hərəkətə işarə etmişdir. "Çəkmə damən" - yəni  
çəkmə etək (damən), üftadələrdən (aşağından) naz  
edib, vəhm qıl (qorx). Yəni aşığının sənə möhtac olan,  
sənə sarı uzanan əlini naz edib, ətəyindən çəkmə,  
vəhm qıl - yəni göydən Allah baxır, Allahan qorx,  
açılan əli boş, nəümid eləmə. Buna müvafiq bir xalq  
deyimizdən de var: "İstəyən bir üzü qara, vermayənин  
iki üzü qara". Bu mənada sənə kömək üçün uzadılan  
əli ətəyindən üzmə, Allahan qorxub - çəkin. Birinci  
misrada bu fikirlər eks olunub.

"Göylərə açılmışın əllər ki, damanındadır" misrasi  
isə əli etəkəndən üzülən aşığın yera yixilan halına mü-  
vafiq deyilib. Yəni ki, yixılmaq məqamında yapışa-  
cığın etəkəndən əlin üzülərə, o zaman arxası qatda - ar-  
xası üstə yere yixılsan və o zaman ayaq üstə olduğun  
zaman aşığa uzanan əllərin yixılardan sonra üzü  
göylərə (Allaha) sarı açılmış vəziyyətdə qalacaqdır.  
Başqa sözə, sənə uzanan əlləri ətəyindən mohrum et-  
sən, o zaman o əllər göylərə - Allaha sarı açılaçadı  
vəziyyətə düşəcək ki, bu da etək sahibinin insafsızlığı  
ucbatından olacaqdır. Bu hal isə Tanrıya xoş getməz  
və Allahın qəzəbinə tuş gelərsən. Bu məqama nəzə-  
rən Allahan qorx (vəhm qıl) ki, sənə açılan əllərdən

*Məhəmməd Füzuli - 530*



ətəyini çəkmə deyir şair. Yəni o əllər sənin ətəyindən  
yapışın ki, eks tökdirdən ətəyindən üzülərsə, yixılacaq  
və haqqın dərgahına doğru uzanacaqdır.

Gördümüz kimi, "əl menim, etək sonin" xalq de-  
yiminin məzmununa vaqif olmadan, M.Füzulinin yuxa-  
ridəki beytinin təhlilinə aşar salmaq mümkün olmur.  
Bu da hər seydon onça onu göstərir ki, sənətkar şeir-  
lərinin fəlsəfi mayasını xalq yaradıcılığından tutmuş və  
nəticədə mükemmel sonot nümunəsi yaratmağa nail  
olmuşdur. Bu da bir daha şairin öz mənsub olduğu xalq-  
nın danışan - yazan dili olduğunu təsdiqləyir.

Xalq yaradıcılığının bütün sahələri üzrə - simama,  
inanc, türkəcaro və s.nir hamisindan yetirənə hali  
olan M.Füzuli bunlardan yaradıcı şökildə istifadə et-  
məklə bunları poeziyasının ruhuna yeritmişdir. Odur ki,  
biz onun şeirlərini təhlilə keçirək, elmi şorhini re-  
rəkən, birinci növbədə şairin Azərbaycan xalqının  
övladı olduğu amilini nəzərə alaraq həmin yaradıcılıq  
nümunələrinin batımdə xalq hikmətinin gizləndiyinin  
fərqiño varmalyıq.

Xalqın müdriklik xəzinəsinə bələd olmadan şairin  
müdriklik fəlsəfəsinin məna qatlarını qaldırıb varaqla-  
ya bilmərik. Yəno misal çəkməklə fikirlərimizi testdən  
keçirək.

Ponbeyi-dağı-cünün içəro nihandır bədənim,

Diri olduqca libasım budur, əlsəm kəfənim.

Bu beytin də daxili fəlsəfəsinə xalq inancından,  
Türkəcaro məxsus olan xalq tabəbatından - türkəcaro  
öslündən xəbərdar olmadan açmaq, yozmaq, şərh,  
izah vərmək mümkünüsüzdür.

İlk misradakı "ponbeyi-dağı-cünün" ifadəsi poeziya-  
dakı nəsri-nisar deyilən bir formadan yararlanma üslubu-  
dur; yəni buradakı izafət birləşmələrinin məzmunu

"dəlilik dağının pambığı" mənasına gelir. Misranın mə-  
nası "Dəlilik dağının pambığı içinde bədənim nihadır  
(gizlənibdir)" deməkdir. Amma bu cümlənin məzmunu  
nə xalq tabəbatından - qədim türkəcaro öslündən  
xəbərdar olmadan açmaq olmaz. Nədir bu türkəcaro? Dəliliyi sağaltmaq, müalicə etmək üçün xalq türkəcaro-  
dan istifadə edirdi. Dəlinin bədənini dağlara (yandırı)  
sonra da yanmış-dağlanmış yerin yarasının sağalması  
üçün həmin yanqı yera pambıq basırlar. Beləcə, dəli  
olmuş - havalanmış adəmin dəlilik havasının başından  
çıxarılmasına inanmışlar və bolko da, sağaldırmışlar.  
Bax M.Füzulidəki "ponbeyi-dağı-cünün" kəlməsi mə-  
cazi-mətaforik deyim olaraq dəliliyi müalicə edən "də-  
lilik dağının pambığı" kimi adlandırılıb.

Bəs Füzulidəki "dəlilik" nəyə işarə edir? Xalqımızın  
təfəkkür qaynağında və poeziyada aşığılıq fəvgələ-  
dərcəsi dəlilik - cünunluq (məcnunluq) adlandırılır.

"Monda Məcnundan füzün (artıq) aşığılıq istədidi  
var" deyən lirik şair məhz məhəbbət lirikasının zirvə-  
sini fəth etmişdir. Onun lirik qəhrəmanı sevin aşiq ob-  
razıdır. Bu mənTİQDƏN çıxış etməklə Füzulidəki dəlilik-  
in məcnunluq - aşığılıq mənası üzə çıxır. Eşq sevdası  
ilə havalanmış - dəli olmuş aşığı müalicə etmək üçün  
onun bədəninə bir yox, bir neçə yox, sonsuz sayıda dağ  
(yandırılmış dağ) çəkib, üstüne da pambıq basırlar.  
Hətta bu dağlarında (yanqı yaralarının) sayı o dərəcədə  
çox olur ki, onun bədəni başdan -ayağa dəlilik dağın-  
dan dolayı bədənə basılmış pambıqlarla doludur. O  
dərəcədə ki, bütün bədəni pambıq içinde olduğundan,  
şair bunu hiperbolik olaraq pambıq içinde bədəninin  
gizlənməsi şəklinde təsvir edir. Buna görə də şair bə-  
dənim basılmış "dəlilik dağı"nın pambıqı ilə bədənim  
görünməz olmuşdur deyir.

İkinci misrada bu hala müvafiq olaraq fikrina belə  
davam edir ki, diri olduqca libasım - yəni dəlilik dağ-  
ının pambıqından sanki əynina paltar (libas) geymisi bə-  
dənim - budur" (yonı bu eşq azarından - eşq xəstəliyi  
olan dəlilikdən o qədər xoşhalam ki, istərom ki, nə qə-  
dər canımda can var - cismən diriyəm, yaşayıram, bu  
dəlilik dağının pambıqı bədənim, hər yerinə basılsın  
və əynim libası - paltarı olsun. Öldükdən sonra isə  
bu libasım o dünyada kəfənim olsun. Bu, hədsiz eşqə-  
həvəsə sevin aşığı - Füzulidəki lirik qəhəmanının ar-  
zusudur. Başqa sözə, dəlilik (aşığılıq) xəstəliyini tür-  
kəcaro yolla müalicə etmək üçün bədəninin dağlan-  
dırdığında həzz alan aşiq onun bədənə basılmış pambıq  
dağının içinde itib-batmağa hazırlıdır. Qoy pambıq  
dağı onun sağlığında palta, öldükdə isə kəfəm olsun.

Deyilənlərdən də aydın olur ki, M.Füzuli lirikası  
xalq hikməti ilə yoğrulmuşdur. Şairin fəlsəfə görüslə-  
rinin açmaq üçün ilk növbədə onun bəhrələndiyi folklor  
xəzinəsini bilməyimiz başlıca şörtlərdir.

Çünki Füzuli Azərbaycan xalqının oğludur, xalq-  
ımızın içində yetişən dahi sənətkar. Onu dünya  
ədəbiyyatının nəhəngləri sırasına hər seydon önce,  
məhz dahi Azərbaycan xalqı bəxş etmişdir.

*Sakir ALBALIYEV,  
AMEA Folklor Institutunun  
"Mifologiya" şöbəsinin aparıcı elmi işçisi,  
filologiya üzrə fəlsəfə doktoru, dosent*